




Envira®
MƏHSUL KATALOQU



Xarici kapitallı beynəlxalq korporasiyadır.
14.300 m2 qapalı sahəsi olan Torbalı obyektlərində istehsal
olunan Envira məhsulları Almaniya başda olmaqla bir çox ölkəyə ixrac edilir.
Həmçinin bu obyektlərdə; yerli və xarici şirkətlərə
Chrysa EMULGATOR ilə müqavilə əsasında məhsul istehsal edilməkdədir.



BİZİM MISSİYAMIZ

Gələcəyə və bəşəriyyətə faydalı yeniliklər istehsal edərkən, təbiəti məhv etmədən gələcək nəsillərə buraxmaqdır. Əsas prinsipimiz insana və ətraf mühitə həssas yanaşaraq istehsal etməkdir.

İnsana və təbiətə hörmət anlayışı ilə müştəri məmnuniyyətini hər zaman ən yüksək səviyyədə tutmağa önəm veririk.

BİZİM VİZYONUMUZ

Korporativ mədəniyyət və kimlik qazanmış, sektorda LİDER rolunu oynayan, keyfiyyəti və təbiiyi hər zaman ön planda tutaraq üstünlük verilən beynəlxalq şirkət olmaq. Uğurlu olmaq arzusu ilə çıxdığımız bu yolda dürüstlük və keyfiyyətdən heç vaxt güzəştə getmədən, insana və təbiətə zərərsiz məhsullar istehsal edərək innovasiya və dəyişikliyin vacibliyinə inanır və davamlı təkmilləşdirməyi prinsip kimi qəbul edirik.

Envira Universal Insektisid Ümumi Böcək Dərmanı

Geniş Spektrumlu Su Əsaslı Insektisid



Su Əsaslı, Qoxusuz, Geniş Spektrumlu Ümumi Insektisid

Ağcaqanad, ev milçəyi, hamam böcəyi, qarışqalar, bitlər, birə, gənə, böcək, hörümçək və əqrəb kimi soyuqqanlı heyvanlara qarşı 3 aya qədər qalıcı öldürücü və qovucu təsiri olan ümumi insektisiddir.

Xüsusiyyətləri

Envira Universal Insektisid, PBO, Solvent və digər təhlükəli neft mənşəli həllediciləri olmayan geniş spektrli istifadəyə hazır insektisiddir. Qoxusuzdur və heç bir ləkə qoymur. Maskə və qoruyucu vasitələrdən istifadə etmədən hər kəs tətbiq edə bilər. Enviranın tətbiqi də digər insektisidlərdən fərqlidir. Həşəratların tapıldığı, yerə endiyi və ya keçə biləcəyi hər hansı bir yerə səliqəli və mümkün qədər incə bir şəkildə çiləmə üsulu ilə tətbiq olunur. Adətən bir tətbiq kifayətdir. Ancaq uzun müddət davam edən və müqavimət inkişaf etmiş problemli vəziyyətlərdə, zərərvericilər tamamilə yox olana qədər hər 2-3 gündən bir tətbiqi təkrarlamaq lazım ola bilər.

Tərkibi:

%0,12 Permethrin

%0,03 Prallethrin



Envira Universal Insektisid Ümumi Böcək Dərmanı

Geniş Spektrumlu Su Əsaslı Insektisid

Envira Universal Insektisid İstifadə Məkanları

Evlər, iş yerləri, otellər, restoranlar, marketlər, çörəxanalar, məktəblər, heyvan sığınacaqları və fermalar və digər bütün qapalı və açıq sahələrdə istifadə olunur. Yatağınıza, çarpayınızın ətrafına, səyahətlərinizdə otel otaqlarınıza, çamadan və çantalarınıza Envira Universal Insektisid səpməklə özünüzü yataq böcəyi, gənə, bit, birə, uyuz böcəyi və digər parazitlərdən qoruyursunuz, həm də bu zərərvericilərin qarşısını almış olursunuz; otellərdən evinizə daşımırsız. Bunu unutmayın; Otelin dəbdəbəli və ya çox təmiz olması o demək deyil ki, orada yataq böcəkləri yoxdur. Bu parazitlər kirlə deyil, qanla qidalanır və qan olan yerdə yaşayırlar. Evlərinizdə bu parazitlərdən xilas olmaq üçün yataq otağınızı çarpayı, xalça, qarderob, döşəmə və divarlarla birlikdə Envira Universal Insektisid ilə yaxşıca çiləyin. Uzun müddət davam edən taxtaqurusu problemi varsa, bu çiləmə hər 3-5 gündə bir neçə dəfə təkrarlamaq lazım ola bilər. Profilaktik tədbir olaraq ildə 1-2 dəfə püskürtmək kifayətdir. Bu çiləmə üsulu ilə siz həm də gənə, bit, birə və uyuz böcəyi kimi parazitlərdən qoruna bilərsiniz.



Piknik yerlərində gənə, ağcaqanad və digər zərərvericilərdən bu insektisid maddəni paltar və ayaqqabılarınıza çiləyərək özünüzü qoruya bilərsiniz. Unutmayın; Nəinki gənə, hətta sadə ağcaqanad dişləməsi də təhlükəli virus ötürə bilər.

Ağcaqanad və ev milçəyi kimi uçan həşəratlardan qorumaq üçün evinizin içərisini və çölünü, döşəmələri, divarları, zibil qutularını, mebelləri və milçəklərin qona biləcəyi digər əşyaları 1-2 metr məsafədən bir az nəm olana qədər Envira Universal Insektisidini püskürtün. Bundan əlavə qalın və tül pərdələrinizi içəridən və xaricdən, qapı-pəncərələrin içəri və çöl eşiklərinə, eyvan və terraslara yaxşıca səpin.

Tarakanlardan və digər yeriən həşəratlardan qorunmaq üçün döşəmələrə, divarlara, mebel altına, mətbəx sayğaclarının və maşınların altına və arxasına Envira Universal Insektisid ilə hərtərəfli çiləyin.

Güvələrdən xilas olmaq və qorunmaq üçün paltarlarınızı və mətbəx şkaflarınızı ildə 1-2 dəfə boşaldıb Envira Universal Insektisid ilə yaxşıca çiləmənin kifayətdir.

Qarıxqalardan qurtulmaq üçün qarıxqaların gəzdirdiyi yerlərə və yollara Envira Universal Insektisid dərmanı püskürtmək kifayətdir.

Envira Universal Insektisid Ümumi Böcək Dərmanı

Geniş Spektrumlu Su Əsaslı Insektisid

Envira Universal Insektisid Təsiri

Envira Universal Insektisid böcəkləri toksik təsirlə deyil, bioloji təsirlə məhv edir. Bioloji təsirli dərmanlar toksik təsirli dərmanlar kimi anında öldürməzlər.

İlk öncə böcəklərin trakelərini sıradan çıxararaq uzaqlaşdırır və yox edirlər. Bioloji təsirli dərmanlar istiqanlılara qarşı toksik dərmanlar kimi təhlükəli deyildir.

Böcəklər tamamilən sinir sistemi ilə yaşayan soyuqqanlı canlılardır. Qan dövranı yoxdur. Bədənlərində rast gəlinən trake adı verilən dəliklərlə nəfəs alıb verərək yaşayırlar. Buna görə də nəfəs aldıkları mühitdə onların sinir sistemində zəif təsir edən çox az miqdarda təsiredici maddə olunması belə onların həmin mühitdən uzaqlaşmasına və qısa zamanda ölməsinə səbəb olur.

Buna görə də Envira Universal Insektisiddən daha çox təsiredici xüsusiyyətə sahib başqa bir insektisid məhsulu heç bir firma tərəfindən istehsal olunmamışdır.

Toksik təsire malik dərmanlar həşəratları öldürsə də, əslində, həşərat problemini həll etmiş sayılmazlar. Bütün canlılar təbii olaraq çoxalmağa qadirdirlər.

Məsələn, budaqları budanan ağaclar bu xüsusiyyətinə görə güclənir. Zərərvericilər də qeyri-təbii ölüm təhlükəsi ilə qarşılaşdıqda, qeyri-adi səylə çoxalmağa çalışır, normaldan çox yumurta qoyur və eyni zamanda həmin dərmana qarşı immunitet qazanırlar. Toksik dərmanlar həşəratlardan başqa mikro organizmləri də məhv edərək, ekoloji tarazlığın pozulmasına və həşəratların daha da çoxalmasına səbəb olurlar.

Sağlamlığınız üçün mütləq araşdırın. Unutmayın ki həşəratları anında öldürən bir dərman bioloji təsire malik deyil, toksik təsire malikdir və bütün canlılar üçün təhlükəlidir.

Envira Universal Insektisid, insan və ətraf mühit sağlığına zərər vermədən bütün zərərverici problemlərinə qəti və qalıcı həll təmin edən unikal bir dərmandır. Qoxusuzdur və hər hansı bir səthə (parça, taxta, metal, plastik, dəri və s.) heç bir ləkə və qalıq qoymadan tətbiq oluna bilər.

Ağcaqanad, ev milçəyi, hamamböcəyi, qarışqa, bit, birə, gənə, hörümçək, əqrəb və digər uçan və yeriyən zərərvericilərə qarşı 3 aya qədər qalıcı öldürücü və kovucu təsire malikdir.



Envira Universal Insektisid Ümumi Böcək Dərmanı

Geniş Spektrumlu Su Əsaslı Insektisid

Envira Universal Insektisid İstifadə qaydası

Envira, zərərvericilərin tapıla biləcəyi, qona biləcəyi və ya keçdiyi hər yerə bol və mümkün olan ən incə halda çiləyərən tətbiq olunur.

Envira Universal divarlar, mebellər, pərdələr, xalçalar, kreslolar, çarpayılar, ayaqqabılar, paltarlar, mətbəx və qarderoblar, mətbəxdəki dəzgahların və dəzgahların alt və arxa hissələri, çatlar, qapılar, pəncərələr, eyvanlar, terraslar və çiçək qabları kimi yerlərə təxminən 1 metr məsafədən azca nəmlənənə qədər yaxşıca çiləmə üsulu ilə tətbiq olunur.

Envira ilə edilən tətbiqlərdə damcı ölçüsü çox vacibdir. Püskürtülən damcı nə qədər incə olarsa, təsiri o qədər yüksək və qalıcılığı o qədər uzun olar. Məsələn: 1 Litrə istifadəyə hazır məhsul üçün həşərat növünə görə 50 ilə 100 m² sahəyə tətbiq edilməlidir. Ancaq burada vacib olan bu 1 litr miqdarın sözügedən nəhiyyəyə hansı naziklikdə və hansı vaxtda tətbiq edilməsidir. Məsələn, həşəratın üzünə bir litr insektisid tökülsə, bunun heç bir təsiri olmayacaq. Amma bir metr məsafədən çox incə və püskürdülərək tətbiq edildikdə son dərəcə təsirli olur.



Envira Universal Insektisid qablaşmalarındakı original Trigger çiləyici başlığı həmkarlarına nisbətən daha incə spreylə bildiyi üçün tətbiqi uzun müddət tələb edir, lakin təsir yüksək və qalıcıdır.

İri qablaşdırılan Envira Universal Insektisid əl və ya kürək çiləyiciyə köçürülərək tətbiq edildikdə, çiləyicinin damcı tənzimləməsi qaba rejimdə tətbiq olunarsa, məhsul çox qısa müddətdə səpiləcək, lakin təsiri çox zəif və qısa ömürlü olacaqdır. Əgər tətbiq incə sazlanmışsa, tətbiq müddəti daha uzun olacaq, lakin təsiri daha yüksək olacaq və qalıcılığı daha uzun müddətə davam edəcəkdir.

Envira məhsullarının tərkibində itici qazlar yoxdur, buna görə də çiləyici və ya Enviranın Trigerli original qablaşdırması ilə çiləmə zamanı qapı və pəncərələri bağlamağa, evi tərk etməyə və ya havalandırmağa ehtiyac yoxdur. Daha yüksək effekt və daha uzun davamlılığa nail olmaq üçün ULV (soyuq dumanlama) ilə uzunmüddətli tətbiq edilməlidir.

Zərərverici probleminin çox yüksək olduğu heyvan sığınacaqları, anbar və depolarda və başqa bütün qapalı məkanlarda qapı-pəncərələr bağlanaraq 8 saatdan çox soyuq dumanlama edildikdə, ən az 3 ay müddətində qəti və qalıcı bir həll təmin edilir. Bu cür tətbiqlər adətən gecələr edilir. Məsələn, restoranlar, marketlər, fabriklər və s. məkanlar axşam saatlarında bağlandıqdan sonra ULV cihazı 45 dərəcə yuxarıya baxacaq şəkildə ən incə tənzimləmədə masaya quraşdırılır. Ən yaxşı tənzimləməni aşkar etmək üçün praktik tətbiq; Əgər ULV cihazının püskürtmə ucundan (burun ucu) 1-2 metr məsafədə əliniz islanmırsa, yəni quru hava varsa, deməli parametrlər düzgündür. Bu vəziyyətdə cihazı işlətmək və hər 2-3 saatdan bir yoxlamaq və dərman anbarını doldurmaq/əlavə etmək lazımdır.

Envira Effect Ümumi Böcək Dərmanı

Geniş Spektrumlu Su Əsaslı Ümumi Böcək Dərmanı

Envira Effect Xüsusiyyətləri

Zərərverici - bu günə qədər bir çox heyvan və insan xəstəliklərinə səbəb olan, həşərat və gəmiricilər üzərində daşınan mikroorqanizmlərə verilən addır. Zərərvericilərlə mübarizə məsələsinin vacib olmasının səbəbi tarix boyu milyonlarla insanın ölümünə səbəb olan vəba epidemiyaqlarıdır.

Epidemiyalar zərərvericilər tərəfindən yayılır. Bu səbəbdən dünya əhalisini sağlam və həyat şəraitini təmin etmək üçün zərərvericilərlə mübarizə və vektorlarla mübarizədə həssas olmaq lazımdır.

Uçan və gəzən zərərvericilər siyahısında böcəklər deyə adlandırdığımız milçək, hamam böcəyi və qarışqa siyahıda ilk başlarda yer almaqdadır. Böcək dişləmələri də bir çox insanda ağrılı bir prosesə yol açə bilər. Çünki gələn virusa qarşı immunitet olmadığı üçün keçici allergik reaksiyaya da rast gəlinə bilər. Hətta bəzi insanlarda bu qalıcı ziyanə belə səbəb olur. Mələsən, gənə kimi böcəklər dişləmə ilə bədənə yapışar və tibbi müdaxilə ilə çıxardılmalıdır.

Tarakan və güvə kimi həşəratlar qida zəhərlənməsinin əsas səbəbidir. Açıq yeməklərin üzərinə qoyduqları nəcis və yumurtalar hətta ölümcül ola bilər. Dərmanlama zərərvericilərə qarşı mübarizənin yeganə yoludur.

Envira Effect Avstriyada hazırlanmış patentli Chrysa Nano Kapsül Texnologiyası ilə istehsal olunan geniş spektrli qoxusuz insektisiddir. Envira Effect su əsaslı, yeni nəsil, unikal, istifadəyə hazır məhluldur, tərkibində PBO, həlledicilər və digər təhlükəli neft mənşəli həlledicilər yoxdur.

Qoxusuzdur və ləkə buraxmır. Bütün növ materialdan hazırlanmış səthlərə (parça, ağac, metal, plastik, dəri) rahatlıqla tətbiq edilə bilər.

Qarışqalara, ev milçəklərinə və tarakanlara qarşı 3 aya qədər qalıcı, qovucu və öldürücü təsir göstərir. Envira Effect tərkibindəki Cypermethrin və Prallethrin sayəsində zərərvericilərdən təmizlənmiş ərazi təmin edir.

Tərkibi:

%0,12 Cypermethrin

%0,03 Prallethrin



Envira Effect Ümumi Böcək Dərmanı

Geniş Spektrumlu Su Əsaslı Ümumi İnsektisid

Tətbiq üsulu və saxlanması:

Envira Effect, çiləmə və ya ULV soyuq dumanlama sistemi üsulu ilə tətbiq edilir.

Mühitə, həşəratın növünə görə 1 litrə Envira Effect 50 ilə 100 m² arasında bir məkana tətbiq edilir.

Ev kimi balaca məkanlar üçün çiləmə başlıqlı 500 ml və ya 1l paketləri tövsiyə edirik.

Envira Effect divarlar, mebellər, pərdələr, xalçalar, kreslolar, çarpayılar, ayaqqabılar, paltarlar, mətbəx və qarderoblar, mətbəxdəki dəzgahların və dəzgahların alt və arxa hissələri, çatlar, qapılar, pəncərələr, eyvanlar, terraslar və çiçək qabları kimi yerlərə təxminən 1 metr məsafədən azca nəmlənənə qədər yaxşıca çiləmə üsulu ilə tətbiq olunur.

Otellər, restoranlar, marketlər, məktəblər, iş yerləri, çörəkbişirmə sexləri, heyvan sığınacaqları, fermalar kimi geniş ərazilər üçün pulverizator sprej üsulundan istifadə etməyi tövsiyə edirik.

Xüsusilə zərərverici problemi olan geniş ərazilərdə ULV soyuq dumanlamayı tövsiyə edirik. İncə tənzimləmə ilə sprej edə bilən və uzun püskürtmə məsafəsinə malik olan ULV soyuq dumanlama cihazından istifadə edilməlidir.

ULV metodu ilə tətbiqdən sonra təxminən 1 saat qapı və pəncərələr bağlanmalıdır. ULV metodunda sprej incəliyi və tətbiqedilmə müddəti çox vacibdir. Tətbiq nə qədər incə olarsa və tətbiq müddəti nə qədər uzun olarsa, məhsulun təsiri bir o qədər yüksək olar.

Günəş şüalarından qoruyun. 25±2 °C'də original qablaşmasında saxlayın.



Envira Anti Milben Sprey

Gənələrə Qarşı Təsirli Sprey



Envira Anti Milben Sprey Xüsusiyyətləri

Envira Anti-Milben ev tozuna və yataq gənələrinə qarşı istifadə edilən, aktiv maddəsi bitki mənşəli olan çox xüsusi insektisiddir. Aktiv maddəsi Geranioldur. Geraniol, sardunya, gül, sitronella və limon otu kimi bitkilərdən əldə edilən uçucu bir yağdır. Tərkibindəki ekstraktlarla qoxusu narahat etməz. Özündə 67-dən çox maddə birləşdirir. Bu tərkibin böcəklər üzərində öldürücü və qovucu təsiri vardır. Gənələrə qarşı 4 həftəyə qədər qalıcı qoruyucu təsirə malikdir. Envira Anti-Milben Chrysa Nanocapsule Technology ilə hazırlanmış su əsaslı emulsiyadır. PBO, neft mənşəli təhlükəli həlledicilər və itici qazlar yoxdur. Chrysa nano-kapsul texnologiyası aktiv maddələrin hər bir su molekulunda bərabər paylanması üçün suyun gücündən istifadə edir. Buna görə də, çilənən su damcıları nə qədər balaca və təbiiqetmə müddəti nə qədər uzun olarsa, keyfiyyət də o qədər yüksək olar. Dermatoloji olaraq test edilmişdir. Məhsulun 25 ml/m² dozada 24 saat ərzində gənələrə qarşı 100% öldürücü təsiri Akdeniz Universiteti tərəfindən sübut edilmişdir. Envira Anti Milben həmçinin bitlərə, birələrə, taxtaqurusu və s. kimi zərərvericilərə qarşı da təsirlidir.

Tətbiq üsulu və Miqdarı:

Tətbiqdən öncə səthin quru və təmiz olduğuna əmin olun. Xüsusi spreylə başlığı sayəsində istifadəsi praktikdir. İstifadədən öncə çalxalayın. Səthə 100 sm məsafədən çilənəbilən əl pompası və ya mexaniki elektrikli pompa ilə tətbiq olunur. Çarpayı, yorğan, xalça, palaz və kətan dəstlərinə 50-100 sm məsafədən ən nazik şəkildə çilənərək tətbiq edilir. Xalçalar, palazlar və üzlüklərə tətbiq edilməzdən əvvəl tozsoranla təmizlənməlidir. İstifadədən sonra ətrafı 30 dəqiqə bağlı saxlayın, sonra 1 saat havalandırın. Astma və allergiyası olan insanlar dərmanla təmasda olmamalıdır.

Tərkibi:

%0,5 Geraniol



Fibron Gel B c k D rmanı

Hamam B c yi ve Qarışqa M bariz sin  T sirli B c k D rmanı

Envira Fibron Gel X susiy tl ri

Envira Fibron Gel hamam b c yi v  qarışqalarla m bariz     n hazırlanmış  n t sirli Fenilpirazol qrupuna daxildir. Ekoloji c h td n t hl k sizdir, geniş spektrlidir v  ařağı dozalarda y ks k effektivli  malikdir. H r n v tarakanlara qarşı t sirlidir.

Envira Fibron Gel dig r insektisid qruplarına qarşı immunitet qazanmış z r rvericil r  d  g cl  t sir  malik olan yeni n sil m hsuldur. řirk timiz t r find n hazırlanmış x susiy  yem  lav si t rkibi il  uzun m dd t n mliyini v  c lbediciliyini qoruyur.

T rkibi:

%0,05 Fipronil
%0,005 Bitrex



Fibron Gel 5 gr

Fibron Gel 5 gr



Fibron Gel 35

Chrysamed Fibron Gel B c k D rmanı

Hamam B c yi ve Qarışqa M bariz sin  T sirli B c k D rmanı



Hamam b c kl ri il  m bariz d  son d r c  diqq tli olmaq lazımdır. Hamam b c kl ri, x susil  toksik t sirli madd l rl  edil n d rmanlamada z h rl ndikl rini anlayan kimi, quyruq hiss sindəki yumurta kis l rini t rk edirl r.  ld y n  d ř nd y n z taramanlar 10-15 g nd n sonra daha  ox g r n c kl r. Buna g r  d , hamam b c kl ri il  m bariz  toksik olmayan bioloji insektisid d rmanlar v  ya hamam b c yi g ll ri il  aparılmalıdır. Bioloji insektisid preparatlar hamam b c yinin sinir sistemini (trake sistemini) iflic edir v  onları m hv edir. Onların yerim  v  qa ma refleksl rini pozurlar. Sinir sistemi z d l nm ř bir heyvan yumurta kis sini buraxa bilm z. Yumurta kis si qalsa bel ,  trafdakı d rman balaları    n d  t sirli olaca .

Envira Fibron Gel -m bariz d  g lin c lbedici t siri b y k  h miyy t k sb edir. Onlar  ox c lbedici yem oldu undan m qs d yemin z r rverici t r find n yeyilm sini t min etməkdir. Hamam b c kl ri bu geli yedikdən sonra yuvalarında  l rl r.  l  hamam b c yini yey n dig r hamam b c kl ri da z ncir effekti il   l rl r.

Bu řekild  d vr davam edir v  domino effekti yaranır. Envira Ail si hamam b c yi il  m bariz d  h m gel, h m d  bioloji effektiv m hsullar t qdim edir. Envira Fibron Gel t tbiqi il  bu domino effekti say sində  n d bd ki hamam b c kl rin  bel   ata bil rsiniz.

Envira Fibron Gel  stifad  M kanları

M tb x piřtaxtalarına, řkaf v  r fl rin arxasına, elektrik qur ularına, hamam v  su drenaj avadanlıqlarına, divar k ncl rin , divar  atlarına v  h ř ratların g r nd y  yerl r  t tbiq olunur.



Bistop B c kl r  Qarşı  zl  B d n Spreyi

Evkalipt Effektiv Bitki Ekstraktlı Ađcaqanad, Mil  k v  G n  Qovucu

Evkalipt Effektiv Bitki Ekstraktlı Mil  k v  G n  Qoruyucu

Envira Bistop, su  saslı Nanokaps l Texnologiyası il  istehsal olunan bitki  saslı h   rat qovucudur. Bu mil  k v  g n  n vl rind n qorunmaq    n g cl  t sir  malik b d n sprevidir.

Onun aktiv madd si evkalipt yađıdır (Eucalyptus citriodora yađı). Bir sıra z r rvericil r , narahatedici h   ratlara v  g n l r  qarşı t sirli olan bu t bii m n  li aktiv madd  d nyanın m xt lif yerl rind  bit n t bii v  b rpa olunan resurs olan Evkalipt sitriodora ađacının yađından  ld  edilir. Evkalipt yađı ciddi t hl k sizlik v  effektivlik testl rind n ke mi dir. Onun insan d risind , x sus n d  ki ik u aqlarda v  k rp l rd  istifad si    n t hl k sizliyini t sdiq ed n  h miyy tli s butlar vardır.

Envira Bistop il  bu bitki  saslı aktiv madd  sizi v  u aqlarınızı t hl k siz   kild  qoruya bil c yiniz d rmana  evrilmi dir.  umumd nya S hiyy  T  kilatının m lumatına g r  d nyada b t n yoluxucu x st lik y k n n 17 faizi yoluxmu  ađcaqanadlar, g n l r v  qum mil  kl ri kimi buđumayaqlı onurđasızların sancması v  ya di l m si il  bađlıdır.

 z sađlamlıđınız v  u aqların sađlamlıđı    n ehtiyyat t dbiri g r n v  sizi g v nl  qoruyacaq qovuculardan istifad  edin.

T rkibi:

%10 P-Menthane-3,8-Diol
H lledici, Emulgator, Su



Bistop B c kl r  Qarşı Bitki  saslı B d n Spreyi

Evkalipt bitki ekstraktlı, ađcaqanad, ev mil  yi v  g n  qovucu

Bistop X susiy tl ri

T rkibindəki evkalipt yađı il  d rinizi qıcıqlandırmadan 6 saata q d r ađcaqanad v  g n l r  qarşı t sirli qoruma t min edir.

Geyiml rd  l k  izi qalmır.2 aydan yuxarı k rp l r     n istifad  edil  bil r. H ssas v  allergiyaya meyilli d ril r     n istifad y  d  uyđundur.

A ıq havada v  ya g n   i ıđında t sirini itirmir. Sprey formatı say sində istifad si praktikdir. T rkibində itici qaz yoxdur. Su bazlıdır.



Bistop T dbiqi

Spreyi b d ninizin a ıq hiss l rin  dik v ziyy td  saxlayaraq 15-20 sm m saf d n sıxın.

 liniz il  yava ca b d niniz  yayın.

Ehtiyyac yaranarsa, yenid n t dbiq edil  bil r.

G z v  dodaqlarınıza t mas etm yin.



Repellent B c kl r  Qarşı B d n Spreyi

Ağcaqanad, Ev mil  yi v  G n  Qovucu



Y ks k T sir  Malik Mil  k v  G n  Qovucu

Envira Repellent Nanocapsule texnologiyası il  su bazlı istehsal olunur v  t rkibində 30% DEET vardır. DEET (N,N-dietyl-m-toluamid) aktiv inqrediyenti 1957-ci ild n h   rat qovucularında aktiv madd  kimi istifad  edil n  ox t sirli v  t hl k siz bir madd dir. H   rat qovucularda DEET miqdarı n  q d r  ox olarsa, h   rat qovucular bir o q d r t sirli v  t hl k siz olar. Buna g r  d  Envira Repellent t rkibində y ks k miqdarda DEET vardır.

Unutmaq olmaz ki. Malyariya, sarı qızdırma, zika, q rb nil,  ikunqunya kimi viruslar h tta bir ağcaqanad di l m si il  d  ke   bil r. Eynil , Borrelioz, KKKA v  meningit viruslarını daşıyan bir g n  di l m si bel  insan sa lamlı ını ciddi   kild  t hl k  altına salmaq    n kifay tdir. Bu s b bd n t sad fi qorunma deyil, maksimum qorunma t min edilm lidir. Effektiv qorunma t min etmək    n DEET t rkibi  n azı 25% olmalıdır.

 nsan sa lamlı ı  sas m s l  olduqda, t siredici madd d n q na t edilm m lidir.

Bu m suliy t hissi il  istehsal edil n Envira Repellent, t rkibindəki y ks k aktiv madd l r (30% DEET) say sində g  l  z r rverici probleml ri olan m hitl rd  bel  r qibl rin  nisb t n daha t sirli v  uzunm dd tli qoruma t min edir.

T rkibi:

%30 N,N-dietyl-m-toluamid (DEET)
Emulgator, H lledici, Aloe Vera, Su



Repellent B c kl r  Qarşı B d n Spreyi

Ağcaqanad, Ev mil  yi v  G n  Qovucu

Repellent X susiy tl ri

T rkibindəki 30% DEET madd si il  d rinizi qıcıqlandırmadan 6 saata q d r ağcaqanad v  g n l r  qarşı effektiv qoruma t min edir.

Geyimlərinizdə l k  buraxmaz. Yağsız t rkibi sayəsində d ri s thinə asanlıqla hopar. T rkibindəki Aloe Vera sayəsində d rinizi yağlandırmadan n ml ndirir.

Alman Dermatest laboratoriyasında insan aparılan t cr b l rd n " ox yaxşı" qiym t aldı.

A ıq havada v  ya g n ş i ı ında t sirini itirmir. Sprey formatı sayəsində istifad si praktikdir. T rkibində itici qaz yoxdur.



 z rində



Repellent T dbiqi

Spreyi b d ninizin a ıq hiss l rin  dik v ziyy td  saxlayaraq 15-20 sm m saf d n sıxın.

 liniz il  yava ca b d niniz  yayın.

Ehtiyac yaranarsa, yenid n t dbiq edil  bil r.

G z v  dodaqlarınıza t mas etm yin.

Envira Expeller

Elektro Maye Ağcaqanad Qovucusu

Elektro Maye Ağcaqanad Qovucusu

Təbii həyat üçün təbii məhsullar anlayışını mənimsəmiş Envira Kimya Şirkəti, təbii piretrum (Chrysanthemum Cinerariaefolium) ekstraktı olan elektrikli ağcaqanad qovucu ENVIRA EXPELLER-i sağlamlığının qayğısına qalan istehlakçılarımızın xidmətinə təqdim edir. Təbii piretrum əsrlər boyu həşərat kovucu bitki kimi tanınan və istifadə edilən xrizantema çiçəyindən əldə edilir.

Ümumilikdə elektrikli ağcaqanad qovucuları biosidal məhsul tipi 18 olan insektisid sintetik pretiroidlərindən istifadə edir. Bu sintetik pretiroidlər isti şəraitdə buxarlandıqda, nəfəs aldığımız hava ilə qarışaraq milçəkləri öldürə və sağlamlığımıza zərər verə bilər. Ağcaqanadlardan qorunmağa çalışarkən sağlamlığımızı təhlükəyə atmayaq.

Təbii piretrum aktiv tərkib hissəsi sertifikatlaşdırılmış orqanik kənd təsərrüfatı məhsullarında istifadə edilməsinə icazə verilən etibarlı insektisiddir. Bitkilər təbiətin bizə təqdim etdiyi möcüzələrdir. Düzgün istifadə olunarsa, onlar hər xəstəliyin dərmanıdır. Biz sizin üçün təbiətin həllərini formalaşdırır və ENVIRA EXPELLER ilə sizə təqdim edirik. Sağlamlığınıza təhlükə yaratmadan sizə ENVIRA EXPELLER ilə ağcaqanadsız gecələr arzulayırıq.

Tərkibi:

%2 Pyrethrum



Envira Expeller

Elektrli Maye Aęcaęanad Qovucusu



TÜRKİYE 'DE İLK VE TEK
BİYOSİDAL ÜRÜN TİPİ 18 DEĞİL, 19 OLARAK RUHSATLIDIR!



ENVİRA EXPELLER Türkiyede ilk olarak biyosidal ürün tipi 19 olan haşere kovucu gruptan doğal pyretrum kullanılarak üretilmiştir.

Envira Universal Konsentrat Ümumi Bəcək Dərmanı

Gənə, Bit, Birə və Hamam Bəcəyi üçün Konsantrat İnsektisid

Envira Universal Konsentrat Xüsusiyyətləri

Envira Universal Konsentrat, tərkibində PBO olmayan, su bazlı, qoxusuz, geniş spektrumlu yeni nəsil bir konsantrat insektisiddir.

Gənə, bit, birə və hamam bəcəyi kimi soyuqqanlılarla mübarizədə yüksək təsirə malikdir.

Su ilə qarışdırıldıqdan sonra suyun hər molekuluna bərabər miqdarda yayılır və pozulmayan, ayrılmayan, çökməyən homogen bir emulsiya əmələ gətirir.

Envira Universal Konsentrat ilə çiləmə zamanı aktiv maddə ilk damcıdan sonuncu damcıya qədər hər çiləmədə bərabər şəkildə tətbiq olunur.

Envira Universal Konsentratın digər mühüm xüsusiyyəti odur ki, su ilə qarışdırıldıqdan sonra aktivliyi artır və minimum aktiv maddə ilə maksimum effekt verir.

Etiketnin üzərində nəzərdə tutulmuş sulandırma dərəcələri lisenziya qanunvericiliyinə uyğun olaraq vahid sahəyə uyğun olan təsiredici maddənin miqdarına uyğun olaraq müəyyən edilmişdir.

Konsantratın daha çox su ilə qarışdırılması və buna uyğun olaraq da tətbiqedilmə miqdarının artırılması tövsiyyə olunur.

Envira Universal Konsentrat həşərat növündən, zərərverici problemin təbiətindən və tətbiq üsulundan asılı olaraq 1/40 ilə 1/80 nisbətində sulandırıla bilər.

Tərkibi

%10 Permethrin

%5 Esbiothrin



Envira Universal Konsentrat 5lt

Envira Universal Konsentrat 2lt

Envira Universal Konsentrat 1lt

Envira Universal Konsentrat Ümumi Böcək Dərmanı

Gənə, Bit, Birə və Hamam Böcəyi üçün Konsentrat İnsektisid

Envira Universal Konsentrat Tətbiq Üsulu

Envira Universal Konsentrat həşəratları sürfələri ilə birlikdə məhv edərək zərərverici problemini qalıcı şəkildə həll edə bilən, qalıcı təsirə malik unikal məhsuldur.

Envira Universal Konsentrat həşəratların ola biləcəyi, yerə düşdüyü və ya keçə biləcəyi qapalı və açıq sahələrə hər tərəfli tətbiq olunur. Belə bir tətbiqdən sonra həmin ərazilərdə olan zərərvericilər qısa müddətdə tələf olur və həminçinin də əraziyə daxil olan yeni zərərvericilər bir müddət sonra yox olurlar.

Normal hallarda bir tətbiq kifayətdir. Çox problemli sahələrdə tətbiqin başlanğıcda bir neçə dəfə təkrarlanması tələb oluna bilər. Bundan sonra ildə 1-2 dəfə tətbiq etmək kifayətdir.

Envira Universal Konsentrat həşəratın sinir sisteminə təsir edərək yavaş-yavaş, lakin mütləq şəkildə öldürür. Zərərvericiləri dərhal məhv edən dərmanlar da sağlamlığımız üçün çox təhlükəlidir. Başlanğıcda tez-tez Envira Universal Konsentrat istifadə edin. Məhsulu istifadə etdikcə daha yaxşı tanıyacaq, fərqi görəcək və həmişə ona üstünlük verəcəksiniz.

Pulverizatorlarla tətbiqin ən incə tənzimləmədə və bol şəkildə aparılması tövsiyə olunur.

ULV soyuq dumanlama ən incə tənzimləmədə və uzun müddət aparılması tövsiyə olunur. Tətbiqedilmə müddəti nə qədər uzun olarsa, effekti də bir o qədər yüksək olar.

ULV soyuq dumanlama aparılarkən pəncərə və qapıların bağlı tutulması lazımdır.

Envira Universal Konsentrat ləkə buraxmaz, tətbiq olunan səthləri qıcıqlandırmır, istifadəsi asandır.



Envira Universal Konsentrat İstifadə Məkanları

Envira Universal Konsentrat bağlı məkanlara, yuva dəlikləri kənarlarına və içlərinə, divar künclərinə, siçan və gəmiricilərin gəzdiyi və qidanlandığı məkanlara yerləşdirilir.

Kənd yerlərində istifadə üçün Envira Universal Konsentratı gəmirici yuvalarına yerləşdirin.

Yem məntəqələri kimi dəşikli qutular, qablar və borular istifadə edilə bilər.



Envira Bioeffect Konsentrat Bitki T rkibli B z k D rmanı

A caqanad M barizəsində T sirli Konsentrat B z k D rmanı

Envira Bioeffect Konsentrat X susiyy tl ri

X susil  a caqanad m barizəsində t sirli konsentrat halda b c k d rmanıdır.

Piretrum ekstraktı papatya ailəsinin  z v  olan Pyrethrum  obanyastı ından istehsal olunan t bii insektisiddir v   srl r boyu b t n z r rvericil r  qarşı istifadə edil n y ks k effektiv h ş rat d rmanıdır.

Pyrethrum aktif madd si sad c  soyuqqanlılara (H ş ratlara) t sir edir. İnsanlara, heyvanlara v   traf m hit  he  bir t hl k  yaratmadan t dbiq edil n m kandakı h ş ratları m hv ed n 21-ci  srin insektisididir.

T rkibində t hl k li h lledicil r, solventl r, v  itici qazlar yoxdur.

Pyrethrum madd si t bi td  v  g n ş işı ında s r tl  par alanır, m hit d  qalıcı deyildir. Soyuqqanlıların trake sistemini sıradan  ıxararaq t sir g st rir. ABŞ, Avropa, Avstriya v  Yeni Zelandiyakı Sertifikatlı T bbi İstehsal M hsullarının istifadəsin  icaz  veril n b c k d rmanıdır.

T rkibi:

%5 Pyrethrum



Envira Universal Konsentrat 5 lt

Envira Universal Konsentrat 2 lt

Envira Universal Konsentrat 1 lt

Envira Bioeffect Konsentrat Bitki Əsaslı Böcək Dərmanı

Ağcaqanad Mübariszəsində Təsirli Konsentrat Böcək Dərmanı

Envira Bioeffect Konsentrat Tətbiqi

ULV soyuq dumanlama üsulunu geniş ərazilərdə, xüsusən də zərərvericilərin daha çox problem olduğu qapalı ərazilərdə istifadəsini tövsiyə edirik. Bunun üçün çox incə tənzimləməli və uzun məsafələrə çiləmə üsulu olan dumanlama qurğusundan istifadə etməyi məsləhət görürük.

ULV metodun ilə tətbiqdən sonra qapı və pəncərələr bağlanmalı və təxminən 1 saat bağlı saxlanılmalıdır. ULV-də sprej incəliyi və tətbiq müddəti çox vacibdir. Tətbiq nə qədər incə olarsa və tətbiq müddəti nə qədər uzun olarsa, məhsulun təsiri bir o qədər yüksək olar.

Önəmli

Mübarizə edilən zərərvericinin növünə uyğun olaraq tətbiq cədvəlində göstərilən su miqdarı ilə qarışdırılaraq mütəxəssis personalın nəzarəti altında istifadə edilir.

Envira Bioeffect Konsentrat İstifadə Məkanları

Çox məkanlarda oistifadə oluna bilər.

Mənzillər, mehmanxanalar, bağ evləri,

mənzillər, iş yerləri, xəstəxanalar, hərbi hissələr, restoranlar, bufetlər, şirniyyatlar, çörəkxanalar, marketlər, məktəblər, kampuslar, yataqxanalar, kazarmalar, bağlar, eyvanlar və terraslar, düşərgə və gəzinti sahələri, heyvan sığınacaqları və fermalar, kəsimxanalar və başqa bütün açıq və qapalı yerlərdə mütəxəssis personalın nəzarəti altında istifadə oluna bilər



Envira Effect Konzentrat

Ağcaqanad, Ev milçəyi, Qarışqa, Hamam böcəyi, Gənə kimi Həşəratlara qarşı təsirli

Envira Effect Konzentrat Xüsusiyyətləri

Envira Effect Konzentrat, tərkibində PBO olmayan geniş spektrli su əsaslı insektisiddir.

Təsiri qalıcıdır, ən çətin həşərat problemini belə ən az 3 ay qalıcılıq müddəti ilə həll edir.

Bütün daxili və çöl məkanlarda və bütün səthlərə tətbiq edilə bilər.

Su ilə qarışdırıldıqdan sonra suyun hər molekuluna bərabər miqdarda paylanır və bir daha parçalanmayan, pozulmayan, çökmə verməyən homogen bir emulsiya təmin edir.

Envira Effect Konzentrat ilə edilən dərmanlamada ilk damcıdan son damcıya kimi hər çiləmədə aktiv maddə bərabər miqdarda yayılmış olacaqdır.

Digər ən önəmli xüsusiyyətlərdən biri isə su ilə qarışdırıldıqdan sonra təsir gücü artaraq, minimum aktiv maddə ilə maksimum təsir təmin etməsidir. Zərərvericilərə qarşı həm öldürücü, həm də uzaqlaşdırıcı təsirə sahibdir.

Həşəratın növünə, problemin xüsusiyyətinə və tətbiqetmə metodundan asılı olaraq 1/25 ilə 1/250 nisbətə sulandırma edilə bilər.

Tərkibi:

% 10 Cypermethrin



Envira Effect Konsentrat

Ağcaqanad, Ev milçəyi, Qarışqa, Hamam böcəyi, Gənə kimi Həşəratlara qarşı təsirli

Envira Effect Konsentrat Tətbiq üsulu

Envira Effect Konsentrat, təcrübəli işçi heyəti nəzarətində tətbiq edilməlidir. Zərərvericiləri sürfələri ilə birlikdə məhv edərək zərərverici problemini qalıcı şəkildə həll edə bilən, qovucu və öldürücü təsirə malik məhsuldur.

Ağcaqanad, ev milçəyi, qarışqa, tarakan və gənə kimi trake sistemi ilə nəfəs alan bütün soyuqqanlı zərərvericilərə qarşı yüksək təsirli insektisiddir.

Envira Universal Konsentrat həşəratların ola biləcəyi, yerə düşdüyü və ya keçə biləcəyi qapalı və açıq sahələrə hərtərəfli tətbiq olunur. Belə bir tətbiqdən sonra həmin ərazilərdə olan zərərvericilər qısa müddətdə tələf olur və həminçinin də əraziyə daxil olan yeni zərərvericilər bir müddət sonra yox olurlar. Həmçinin Envira Effekt Konsentrat istifadə olunmuş mühitlərdə Repellent (Uzaqlaşdırma) təsirə malikdir ki, bu da öz növbəsində zərərvericiləri uzun müddət ərzində həmin məkana yaxınlaşmağa qoymur.

Normal hallarda bir tətbiq kifayətdir. Çox problemlı sahələrdə tətbiqin başlanğıcda bir neçə dəfə təkrarlanması tələb oluna bilər. Bundan sonra ildə 1-2 dəfə tətbiq etmək kifayətdir.

Envira Effect Konsentrat həşəratın sinir sisteminə təsir edərək yavaş-yavaş, lakin mütləq şəkildə öldürür. Zərərvericiləri dərhal məhv edən dərmanlar da sağlamlığımız üçün çox təhlükəlidir. Başlanğıcda tez-tez istifadə edin. Məhsulu istifadə etdikcə daha yaxşı tanıyacaq, fərqi görəcək və həmişə ona üstünlük verəcəksiniz.

Pulverizatorlarla tətbiqi ən incə tənzimləmədə və bol şəkildə aparılması tövsiyə olunur.

ULV soyuq dumanlama ən incə tənzimləmədə və uzun müddət aparılması tövsiyə olunur. Tətbiqedilmə müddəti nə qədər uzun olarsa, effekti də bir o qədər yüksək olar. ULV soyuq dumanlama aparılarkən pəncərə və qapıların bağlı tutulması lazımdır.

Envira Effect Konsentrat ləkə buraxmaz, tətbiq olunan səthləri qıcıqlandırmır, istifadəsi asandır.

İstifadə olunacaq böcək növünə və tətbiq üsuluna görə 1/25 ilə 1/250 nisbətində su ilə qarışdırılmış məhsul, həşəratların tapıldığı, yerləşdiyi və ya keçə biləcəyi açıq və qapalı sahələrə mümkün olan ən incə tənzimləmə ilə tətbiq edilməlidir.



Envira Effect Konsentrat İstifadə Məkanları

Mənzillər, mehmanxanalar, bağ evləri, mənzillər (döşəmə, divarlar, mebel, pərdələr, xalçalar, kreslolar, çarpayılar, paltarlar və mətbəx şkafları, mətbəx dəzgahlarının və sayğacların, qapıların, pəncərələrin və döşəmələrin altında və arxasında), iş yerləri, xəstəxanalar, hərbi hissələr, restoranlar, bufetlər, şirniyyatxanalar, çörəxanalar, marketlər, məktəblər, şəhərciklər, qəsəbələr, yataqxanalar, kazarmalar, bağlar, eyvanlar və terraslar, düşərgə və gəzinti zonaları, heyvan sığınacaqları və fermalar, kəsim məntəqələri və digər açıq və qapalı yerlərdə istifadə olunur.

Envira Ratex Pasta və Mum Blok

Siçan və Siçovullar üçün Hazır Pasta və Mum Blok



Ratex Blok 5kg

Ratex Xüsusiyyətləri

Müasir antikoagulyant, difenakum əsaslı, çoxməqsədli rodentisiddir. Bütün növ siçan və siçovullara qarşı effektivdir.

Ölümçül dozu qəbul etdikdən sonra 5-10 gün ərzində gəmiricilərdə daxili qanaxmaya səbəb olur.

Gəmiricilərin qidalanması dayanar və gözdən uzaq olan yuvalarında məhv olurlar.

Tərkibi:

%0,005 Difenacoum



Envira Ratex Pasta və Mum Blok

Siçan və Siçovullar üçün Hazır Pasta və Mum Blok

Ratex Tətbiqi

Gəmiricilərin harada gəzdiyini, yuva qurduğunu və zərər verdiyini müəyyənə bilərsiniz. Ratex Pastanı onların nəcislərinin göründüyü yerə qoyun. Ratex Pasta yemini hər qidalanma nöqtəsinə qoyun. Zərər və ya digər fəaliyyət əlamətlərinə səbəb olduğu aşkar edilmiş ərazilərə yerləşdirin.

Yemlər əllə toxunulmadan yerləşdirilməlidir. Mümkün olduqca yemlər plastik qablarda və ya yem məntəqələrində tətbiq edilməlidir.

Siçovullarla mübarizədə ətraf mühitin xüsusiyyətlərinə uyğun olaraq 2-4 ədəd (20, 25 qr yem üçün), 4-8 ədəd (10 qr yem üçün) Ratex Hazır Block 5-10 m aralıqlarla tətbiq olunur.

Siçan mübarizəsində ətraf mühitin xüsusiyyətlərinə görə 3-5 m intervalla 1-2 ədəd (20-25 qr yem üçün). 2-4 ədəd Ratex Hazır Blocklar (10qr yem üçün) tətbiq olunur.

Qida azaldıqca əlavə edilməlidir.



Ratex İstifadə Məkanları

Ratex, qapalı yerlərdə- yuva dəliklərinin kənarlarında və içində, divarların küncələrində, siçan və siçovulların gəzdiyi və ya qidalandığı yerlərdə yerləşdirilir.

Kənd yerlərində istifadə üçün gəmirici yuvalarına Ratex Paste qoyun.

Deşikli qutular, qablar, borularıda məntəqəsi olaraq istifadə oluna bilər.



Envira Subon Bug-Stop

Böcek ve Milçək Qovucu Sprey



Envira Subon Bug-Stop Xüsusiyyətləri

Subon Bug Sprey, bitkilər üçün xüsusi olaraq hazırlanmış bir qarışıqdır. Tərkibindəki bitkisel yağlar sayəsində bitkinizdə rast gəlinən un biti, yarpaq biti və milçəklərin qarşısını ala bilmə özəlliyi vardır. İstifadəyə hazır bir maddədir.

Yarpaqların məsamələrində tıxanıqlıq yaratmaz.

Tətbiq Üsulu və Miqdarı:

Original qablaşmasında və otaq temperaturunda saxlayın.

7 gündə 1 dəfə olmaqla 30 sm məsafədən xəstəliyin və ya milçəklənmənin olduğu istiqamətə doğru püskürtün.

Çiçəkli hissələrə tətbiq etməyin.

Yarpaqları tüklü və ya çox yumşaq olan bitkilərdə istifadə etməzdən əvvəl bir yarpaq üzərində sınaqdan keçirin.

Zərər verməzsə, istifadə edin.

Tətbiqi axşam və ya günəş şüalarının çox sıx olmayan vaxtı tətbiq edin.

Yağış yağanda məhsul yuyulacağı üçün prosesi təkrarlayın.

Göz ilə təması zamanı bol su ilə yuyun.

Nəfəsinizə çəkməyin.

Tərkibi:

Su, Səthi Aktiv Maddə, Bitkisel yağları

Envira Yarpaq Parıldadıcı

Böcek və Ağcaqanad Qovucu Sprey



Envira Subon Yarpaq Parıldadıcı Xüsusiyyətləri

Çiçəksiz, yaşıl yarpaqlı bitkilər üçün xüsusi hazırlanmış ideal qarışıqdır. Tərkibindəki bitki yağları sayəsində bəzək bitkilərinizə təbii parıltı qatır. Xüsusi formulası onu bitkilər tərəfindən asanlıqla qəbul etməyə imkan verir. Məhsul istifadəyə hazır spreysdir. Bitki yarpaqlarına və kəsmə yaşıllığa təbii bir parlaqlıq vermək üçün istifadə olunur.

Yarpaqların məsamələrində tıxanıqlıq yaratmaz.

Yarpaq üzərindəki tozu, ləkələri aparır.

Bitkilərə təbii parlaqlıq və sağlam görünüş bəxş edir.

Bitkiləri nəmli tutar və canlı görünüş verər.

Bitkilərin xarici təsirlərə qarşı mübarizəsini artırır.

Toz kimi yad maddələrin yarpaqlarda yerləşməsinin qarşısını alır.

Tətbiq Üsulu və Miqdarı;

Original qablaşmasında və otaq temperaturunda saxlayın.

15 gündə 1 dəfə olmaqla, 30-50 sm məsafədən bütün yarpaqları nəmləndirəcək şəkildə tətbiq edin.

Çiçəkli hissələrinə tətbiq etməyin.

Yarpaqları tüklü və ya çox yumşaq olan bitkilər üçün uyğun deyil.

Tətbiqi axşam və ya günəş şüalarının çox sıx olmayan vaxtı tətbiq edin.

Tərkibi:

Su, Bitkisel Yağlar, Mikro Elementlər.



AZƏRBAYCANDA EKSKLUZİV DİSTRİBÜTOR AQUACHEM MMC

Azerbaijan, Baku
Ahmad Rajabli, 46 N
Tel: (+994 12) 511 51 20
Mob: (+994 55) 254 51 13
info@aquachem.az
www.aquachem.az